







# Zəfərin təsdiqi və fərəhi



Heç kəs Azərbaycandan belə sürətli və möhtəşəm qələbə gözləmirdi!

Nə dostlar, nə düşmənələr, nə də üzdə dost olub arxada ayağımızın altını qazanar...

Azərbaycan şəmşək kim çaxan, düşməni yandırıb-xanax, hər birimizin qalbinə nur, gözünə işq saçan 44 günlük Zəfər mühərribəsi apardı və möhtəşəm qələbəyə imza atdı!

Bu səvadı Müzəffər Ali Baş Komandan İlham Əliyev üç cəbhədə qəhrəmancasına çarçıdı:

■ Hərb meydانında "dəmir yumruğ"u ilə düşmən ordusunu məhv etdi!

■ Diplomatiya sahəsində bütün xahişlərə, minnətlərə, tezkiyiz və hətta tohdid cəhdlerinə baxmayaraq, düşmən qoşunlarının ölkə ərazisini tərketmə qrafikini almayanadək kimseyə güzəste getmədi!

■ İnförmasiya mühərribəsində isə təkbaşına çarşıaraq bütün feyk infomasiyaları, Azərbaycana atılan şor və böhtənləri ifşa etməklə əsl həqiqətləri dünyaya çatdırıldı!

Ermenistan, əslində, kapitulyasiya aktı sa-

yılan üzərəli Bayanatı imzalamış faktiyi olaraq özünün biabırçı mağlubiyətini, Azərbaycanın isə möhtəşəm qələbəsini qəbul və etiraf etmiş oldu!

Bütün bular dünyanın gözü qarşısında baş verdi!



Otuz ilədək dövrə torpaqlarımız erməni işğalında qaldı.

Nə BMT-nin Tohəküsəzlik Şurasının dörd məlum qətnaməsi yərini yetirildi, ne beynoxalq hüquqa məhəl qoyuldu, ne ATƏT-in Minsk qrupu boş "turist sefərləri" və mənəsiz danışqlardan başqa bir iş görədi, ne də Ermenistan ordusunun isə etdiyi orazilərdən çıxmazı üçün ona tez-tezyiq göstərildi, yaxud sanksiya tətbiq edildi.

Daim "mənəqşənin hərbi yolla halli variantı yoxdur!" söyləyərək, sonda bizi "mövcud realhq-la barışmağı" iösviyyə etdi!

Müzəffər Ali Baş Komandan canab İlham Əliyev, Azərbaycan Ordusunun qəhrəmanı şəhər və zabitləri, xüsusi təyinatlılar və koman-

dalar, Vətən uğrunda canlarından keçən şəhidlərimiz, sağamlıqlarını qurban verən qazi-lorımız sübut etdilər ki, ikişərlik mənəqşənin əsl həlli variantı məhz mühərribə imis!

■ XXI əsrin mühərribələr tarixinde yeni sohifo açan II Qarabağ mühərribəsi!

■ Bütün dünya üçün nümunəyə çevrilərək bir çox ali hərbi məktəblərdə taktikası öyrənilən Vətən mühərribəsi!

■ Şuşa kimi qala şəhərin demek olar ki, yalnız əllə, əlbəyaxaya döyüşə, əsgər xəncəri və lopatkası ilə alınan, kütləvi qəhrəmənləqlərin baş verdiyi Zəfər mühərribəsi!

■ IŞQİYİLLİ MÜHƏRİBƏSİNDE DÖYÜŞƏRK FƏRQLƏN, İGİDİL GÖSTƏRƏN, ŞƏHİD OLAN VƏ YARALANAN BİR NƏFƏR DƏ OLSUN DİQQƏTDƏN KONARDƏ QALMADIM!

Layiq olduğunu dövlət mükafatları ilə təltif edildilər!

İgidlik, roşadət, şücaət və qəhrəmənləq göstərək orden və medallar alanların sırasında təkcə bir nəfər adı yoxdur:

**Müzəffər Ali Baş Komandan canab İlham Əliyev!**

Qələbənin memarı, qurucusu, döyüşlərdə son söz sahibi olan, mühərribənin bütün ağırlıq və məsuliyyətini qüdrətli ciyinlərində daşıyan möhtəşəm İlham Əliyev!

Hərçand ki, dəfələrlə şəhid ailələri, ictimaiyyətin nümayəndələri Müzəffər Ali Baş Komandan təltifi ilə bağlı fikirlərə səsləndirdilər, Milli Məclisin deputatları parlamentin komitə və plenar iclaslarında təşəbbüsələr göstərərək çıxışlar edildilər...

Lakin təbiətən təvəzəkar insan olan canab İlham Əliyev minlərin diliündən səslənən bu təklifin, qiymətləndirmə təşəbbüsərinin gerçəkləşməsinə razılıq verdi!

Bir sər beynoxalq qurum və təşkilatlar isə 44 günlük Zəfər mühərribəsində böyük qələboyu verdiyi möhtəşəm təhsilərə görə Ali Baş Komandan İlham Əliyevin əmeyini qiymətləndirdilər.

❖ ❖ ❖

Bəli, biz hamımız şahid ki, Zəfərin qazanılmasında ən çox zəhmət çəkən, ən böyük iş

görən məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

Bu iş ilərlə davam etmiş, müxtəlif istiqamətlərə aparılmış, siyasi, diplomatik, hərbi sahələri özündə birləşdirmişdir.

■ Bu iş inamlı, inadla, ardıcıl, dayanmadan və yorulmadan getmişdir!

■ Bu iş aşkar görünse də, əslində, son dərəcə gizli vo mexfi olmuşdur!

Maraqlı bir möqam:

Ermenistanın havadaları və müdafiəçiləri yaxında, uzaqda yerleşməkla bərabər, casus şəbəkesinə, ən müasir koşfiyyat vasitələrinə, PUA-lardan tutmuş müşahidə peyklərinə dək izləmə imkanlarına malikdirlər.

Öger Azərbaycanın belə qüdrətli ordu qurdugundan, sürətli mühərribə aparmaq qabiliyyətindən xəber tutşadılar, noinki bu barədə Ermenistana xəbor verər, hətta bütün vasitələrlə hərbi emalıyyatları qarşısında alındılar.

**İlham Əliyev düşmənlərimizin və bədxaharımızın gözərini "bağlamağı" bacardı!**

■ Ordun qurmaq üçün kifayət qədər vəsait qazanaraq sərf etdi.

■ Azərbaycana qoxşayı dəstələr qazandırdı, onlara əməkdaşlıq qurdur, ən müasir silahlari əldə etməkə yəni qurulan ordunun sərəncamına verdi.

Möhtəşəm Zəfərin qazanılmasında ən mühüm amillərdən biri ordudakı ruh yüksəkliyi, tükənməz döyiş ruhu olmuşdur!

Ermeni vandallarının otuzlilik işgal dövründə doğma yurd-yuvəmizdar mədənətgahın etmosı, evlərini yandıraraq bağlarımızı, məşələrimizdə qırıb aparması, məscidlərimizdə donuz, mal-qara saxlaması, dini, tarixi, mədəni abidələrimizi, hətta qəbiristanlıqlarımızı belə yerlər yekşən etmosı hər bir azərbaycanlıda, hər bir döyüşüdə sonsuz qəzəb və qısam duyğusu yaratmışdı.

Bütün bu duygular müasir silahlarla birləşdə isə qarşısızlaşmaz qüvvəyə çevrildi!

Ömrü boyu özü ağız ilə hürən erməni bu osğur, bu ordunun qarşısında durus gotiro bilməzdı!

Odur ki, qısa müddətdə "mənqibedilməz erməni ordusu" qorxaqlar və fərərilər yığna-

ğına çevrildi, döyüşməyə yox, qaçmağa üstünlük verdi!



Qələbəmizə ən çox sevinən türk dünyası, türk ailəsi üzvləri oldu!

**Bu da təsadüfi deyil, çünki türk dövlətləri birliliyinin yaranmasına, Türk Dövlətləri Taşķitatın formalşamasına Azərbaycan Prezidenti İlham Əliyev rətəfələrini təqdim etmişdir.**

Fransa başda olmaqla, Avropana islamofob məyilliərin sürətli artması, müsəlmanlara qarşı ayrı-seçkilik eməllerinin gücləndirməsi, ABS-nin yürütdüyü siyasetdə ikili standartların daha qabarıq görünməsi müsəlman dövlətlərinə də birləşməyə, təşkilatlanmağa, haqsızlıq və ədalətsizliklər qarşı birlikdə mübarizə aparmağa vədar edir.

Yeni dönya düzəninin formalşadığı bir zamanında Azərbaycanın Ermanistana və havadalarına üstün gələşək torpaqlarını işğaldan azad etməsi türk dünyasını hadisə dərəcədə qırıplandırdı!

Türkəlli Ölkələrin Dövlət Başçıları Şurasının yekində qararı ilə canab İlham Əliyev Türk Dönya sənədi ilə 44 günlük Zəfər mühərribəsində Qarabağ-dakı separatizm ağacının qol-budaqlarını qırıb atdı!

■ 23 saatlıq antiterrör tədbirlərində isə ağacın gövdəsinə kəsib doğradı!

■ Sonra bütün Qarabağın ərazisində üçrəngli bayraqımızı, qalibiyət bayragını ucaldaqlar dağalandırdı!

Ermenilər havadalarına inanaraq bu torpaqlarda obədi qalacaqlarına, ona sahiblik edəcəklərinə inanmışdır.

Hətta özlərinə "parlament" binası tikərək "oyuncaq sessiyalar" keçirildilər.

"Veteran evi" adı ilə "terrörçular evi" tikərək əlli dinc azərbaycanlı əhalinin qanına batmışlar "muze" yaratmışdır.

**İlham Əliyev qalibiyət qılınıcı ilə bu erməni inamına və erməni xülyasına son qoydu!**

Daha sonra "parlament" və "veteran evi" adlı xəyənat yuvalarını dağdaraq Qarabağdan separatizmin köklərini də çoxiarı tulladı!

**Qılınıcı iti, qolun qüvvətli, sözün köşərlə, ömrün uzun olsun, Müzəffər Ali Baş Komandanımız!**

Bəxtiyar SADIQOV

# Milli Məclisin komitə iclasında Hesablama Palatasının hesabatı təqdim edilib



Aprelin 8-də Milli Məclisin İqtisadi siyaset, sənaye vo sahibkarlıq komitəsinin iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyət olaların səbəbindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ilərə fəaliyyəti haqqında hesabat müraciəti edilib.

Komitə sədri Tahir Mirkilişli Hesablama Palatasının öz fəaliyyətinə 4 istiqamət - nəzarət tədbirlərinin həyat keçirilməsi, bədəcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə təvsiyələr və bəyənləxalq əməkdaşlıq üzrə qurdugunu deyib.

Nozərə çatdırılıb ki, Hesablama Palatası 2023-cü il üzrə emalıyyat planını 91,7 faiz icra etdi. Keçən dövr orzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları osasında, digər tədbirlər isə özünün müsəyyən etdiyi sahələr üzrə olub. Ümumiyyətdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib.

Tahir Mirkilişli 2023-cü ilin əlamətində hadiselerə zəngin olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündür qeyd edilmişsinin, ölkə Prezidenti tərəfindən Azərbaycan bayraqının Xanlıkda ucaldılmışının dövlətimiz üçün ənənəvi hadisələr olduğunu bildirib. Qeyd edib ki, əldə edilən qələbənin da-yanlıqlıq tomin etmək üçün əlkəməzin maliyyə və iqtisadi cəhətdən daha da güclənməsi-nə nail olmayıçıq.

Hesablama Palatasının ənənəvi hadisələrə zəngin olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündür qeyd edilmişsinin, ölkə Prezidenti tərəfindən Azərbaycan bayraqının Xanlıkda ucaldılmışının dövlətimiz üçün ənənəvi hadisələr olduğunu bildirib. Qeyd edib ki, əldə edilən qələbənin da-yanlıqlıq tomin etmək üçün əlkəməzin maliyyə və iqtisadi cəhətdən daha da güclənməsi-nə nail olmayıçıq.

Qanuna, "Azərbaycan Respublikası Milli Məclisinin Daşlı Nizamnaməsi"nə əsasən, bəyənləxalq standartların tətbiqə uyğun olaraq hazırlanıb.

Vüqar Gülməmmədov evvelə Palatannan fəaliyyətindən olan yeniliklər barədə məlumat verib. Diqqətən çatdırılıb ki, ilk defə olaraq iki maliyyə tutumlu qurumda illik konsolidasiya olunmuş maliyyə hesabatlarının auditü, bir semorolilik auditində hökumət əsası Daşlı Nizamnaməsi"nə əsasən, bəyənləxalq standartların tətbiqə uyğun olaraq hazırlanıb.

# Demokratiyanın iki üzü - ədalətin ikili standartı



## Azərbaycan-Türkiyə birliyi zamanın çağırışıdır

Bu birliyi pozmaq istəyənlərin arzuları puç olacaq

Aprelin 5-də həm Brüsselde ABŞ-Al-Ermənistan üçtərəfli görüşü keçirildi. Təroflar etiraf etməkən yaxınlarsalar da, bəzi görüşün həm özündə horbi komponentlər etibar etməsi heç kəsə şübhə doğurmur. Cənubi neçə müddətdir ki, Qərb təsisatları təcavüzkar Ermənistanla dəstək göstərir, Fransa İrvəni silahlarından və onu Azərbaycanla mühərabəyə şirnəkləndirir ki, bu da ABŞ və Aİ cütlüyünün yeni siyasi qütbəşələmə ilə bağlı planlarının hamə də Azərbaycan-Türkiyə birliyini pozmağa yönəlməsi gün kimi ortadadır.

Qərb ölkələrinin yaratdığı bütün bu geopolitik qarşılaşğının fonunda isə türk birliyinin vəcibliyi daha qabarıq formada əzoşur. Çünkü bölge ilə bağlı həyata keçirilən çoxlu planların hamə də Azərbaycan-Türkiyə birliyini pozmağa yönəlməsi gün kimi ortadadır.

Aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə birlikdə Cənubi Qafqazda proseslər əməkdaşlığı istiqamətində gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz nərahathığını ifade edir. Belə ki, Cənubi Qafqaz üçün çizilən plan goləcəkdə böyük fəlakət götərə bilər.

Həmin zaman Brüssel görüsüne toxunan dövlət başçıları bildirdi ki, bununla Cənubi Qaf-

gaz üçün növbəti təhlükə monətəyi yaradılır: "Halbuki son günler həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvozifeli şəxsləri onların təsəbbüsü ilə bu tanın telefon danışçıları osnasında bizi andırırdılar ki, bu görüş Azərbaycanı oleyhino deyil. Lakin biz bəzi görüşün həm özündə horbi komponentlər etibar etməsi heç kəsə şübhə doğurmur. Cənubi neçə müddətdir ki, Qərb təsisatları təcavüzkar Ermənistanla dəstək göstərir, Fransa İrvəni silahlarından və onu Azərbaycanla mühərabəyə şirnəkləndirir ki, bu da ABŞ və Aİ cütlüyünün yeni siyasi qütbəşələmə ilə bağlı planlarının hamə də Azərbaycan-Türkiyə birliyini pozmağa yönəlməsi gün kimi ortadadır.

Geosiyasi poziviyətin dəyişdirilməsi deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin her zaman olduğu kimi, bəzi gün de güclü olmasına vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olmamışlığını bildirdi.

**"Bizim ailəmiz türk dünyasıdır"**

Türk birliyinin gücünün əhəmiyyətini 44 günlük Vətən mühəribəsi zamanı hər kəs görüb şahid oldu. Mühərribin ilk gündündən Türkiyə bütün dünəyə boyan etdi ki, Azərbaycanın təkərələməsi də riyakar ittifaq üzvlərinə göndərildi. Qardaş ölkənin Prezidenti, xarici işlər naziri soviyyələrindən ard-arda verilən açıqlamalar Azərbaycanlı siyasi, mənəvi dayaq olmaqla yanaşı, ölümlərə qarşıdır.

"Bizim ailəmiz türk dünyasıdır", - deyə bu il fevralın 14-də keçirilən andımızda mərasimində Prezident İlham Əliyev də qeyd etdi ki, bu, böyük coğrafyadır, böyük əraziyidir, böyük hərbi güdür, böyük iqtisadiyyatdır, töbə servətləri, noqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: "Bundan güclü birlək ola bilərmi?

reaksiya verməməsi istər-istəməz ictimaiyyətdə müəyyən suallar doğurur. Bir vaxtlar regiona konar qüvvələrin gotiriləşməsini özünü "qırmızı xətti" elan etmiş İran bu gün nadənsə susqunluk göstərir. Ermənistanın ABŞ-nın və Qərb ölkələrinin Cənubi Qafqazda yaratmaq istədiyi gərginliyə seyrى mövqəden boyanır. Qonşu ölkə kimi bəzi verən hadisələrə heç bir münasibət bildirmir.

Düqqəti celb edən odur ki, Fransa regiona gəlmək istəyir, İran susur, ABŞ və Qərb ölkələri Ermənistanın vəsiatçılıq Cənubi Qafqazda özüne mosken salmağı çağırır. Rosmi Tehran yenə də susqunluk göstərir. Daha bundan da o torəfə "qırmızı xətt" olmayıcaq ki! Ola bilər ki, İran rongörəli sohvi salır. Baş verən hadisələr onun "qırmızı" yox, yaşıl xəttidir. Bəlkə də Tehranın mövqeyi və bu ölkələrlə üst-üstə düşür. Tariixdən bəlli idir ki, Fransa ilə İran arasında müəyyən əlaqələr var. Zaman göstərib ki, Azərbaycan Cə-

ölbotto ki, yox. Biz müstərok səyərlərə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı global arenada önemli aktora və güc mərkəzini əvrələsin. Buna bəzən əlaqələrə nail ola bilərik".

### Türkün birliyi hər zaman onu qələbəyə aparır

Bəzi faktlara nəzər salaq: Ermənistan hələlik konstitusyon qaydada Azərbaycana qarşı ərazi iddiasından olıcmayıb.

Həmçinin bir orsdr ki, Ermənistan Türkəyə qarşı "soyqırımı" iddiasını əldə bayraq edərək dünyaya sos salıb. Ancaq ermənilərin Türkəyə qarşı saxta soyqırımı kəsnəsi Qarabağ zəfəri ilə zoşlaşdır. Belə ki, bu gün Ermənistanada "soyqırımı" ilə bağlı iddialar özəvvəlki aktuallığını itirib.

Siyasi, iqtisadi bəhərənlər yanaşı, təbii əlaqələr zamanı da türk birliyinin necə vacib əhəmiyyətə malik olduğu Türkiyədə 2023-cü il fevralın 6-da baş verən dağlıq dəstəklərinə fonunda da aydın gördündür. Həmin vaxt qardaş ölkənin harayına ilk yetən Azərbaycan oldu və zələzələnin fosadlarını aradan qaldırılmış üçün maddi mənəvi dəstək göstərdi.

Prezident İlham Əliyevin təsəbbüsü ilə 2023-cü il martın 16-də Ankara'da Türk Dövlətləri Təşkilatının Dövlət Başşularının Fövqəladə Zirvə görüşünün keçirilməsi dər gündə qardaş ölkəyə mühüm dəstək oldu.

Təbii ki, türk bəhərli düşmənlerimizi qotiyən sevindirmir və onlar tarixin olduğu kimi, indi də aramızda nüfuz toxumları sepəmkən niyyətindərlər.

Xatırlayırımsısa, 2008-ci ilde ABŞ və Avropanın qərəzi ölkələri Ankara'ya Türkiye-Ermənistan sorhədinin açılması üçün tozyiqlər edirdi. Ancaq Türkiye buna getmədi. Necə deyərlər, tarix, tekərlər və eyni qüvvələr hazırlıda Ankara'ya Ermənistanla sorhədləri açıqla məcbur etmək isteyir, ancaq Türkəy türkərinin təbərincə desək, nafile. Qardaş ölkə bu dəfə tozyiqlərə boyun əyməyəcək.

Götürilən nümunələrdən dər gündündəki kimi, baş verən qələbə siyasi bəhərənlər, milli məraqlarımıza qarşı olan bütün güclər türk sərsizlərini təcavüz edərək, qəzəbə ilə təcavüzkar Ermenistanın təcavüzkarlıq qərəbzəndən qazanıb.

Buna görə də "böyük türk dünyası"nın həmərəyliyini dər gündündəki məsələlərə qarşıdır. Fransanın təcavüzkarlıq qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb: "Fransa bu meglubiyətini heç cür həzm edə biləmir. Bundan başqa, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ilə dəfə olaraq Həkəri çayı üzərindəki körpüdə Ermenistanla sorhədə keçid monteqosu yaratmasının, Fransadan həmərəylik qərəbzəndən qazanıb











## «AZƏRBAYCAN» qəzetinin 1919-cu il 23 fevral (Bazar günü) tarixli 120-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

### Amerika ordusu

Vaşington Vəkillər palatasi 540 min daimi ordu saxlanması haqqında olan qanun layihəsinə rədd eyleddikdən sonra bir milyon dollar hərbə istiqraz qanunu qəbul etmişdir. Bu qanun üzrə sülh zamanında 175 min nəfər könüllü cəm etmək olar. Xidmət müddəti bir il olacaqdır.

### Mühərbiə məsuliyyəti

Berndən telegraf edirlər ki, Sosialist Konfransı hal-hazırda mühərbiə məsuliyyəti məsələsində təhqiq etməyi qaraş almışdır. Fransız nümayandaları Mistral, Renodel və Toma mühərbiə məsuliyyətinin Almaniya öhdəsinə düşdürünen bir neçə həqiqətlərlə isbat edir. Alman nümayandaları oynadıqları rolları qeyd etmişlər. Alman nümayandaları Vels tək bir Rusiyani mütəqsisi olduğunu isbat etmişdir. Vels danız mühasirəsi dəhşətlərindən səyəlib və etmişdir ki, Almaniyin əski üsulu heç vaxt barpa edilməyəcəkdir.

### İngiltərə və Avstraliyada zökəm xəstəliyi

Bu axır vaxtda İngiltərə və Avstraliyada zökəm xəstəliyi siddətnaməkdədir. Edinburqda 138 nəfər hələk olmuşdur. Búnların 90 nəfəri bu xəstəliyə mübtəla olanlardır. Qlazqoda isə 262 nəfər hələk olmuşdur.

Sidneydən göndərilən telegrafda denilir ki, bu xəstəlik bütün Avstraliyanın həyatına səhər-təsir etmişdir. 50 min nəfər adam işləməyir. Melburnda və Sidneydə məğazalar və küçələr boş qalır. Xəstəxanalar dolu olduğundan yeni xəstələri qəbuldan imtina edirlər.

### İngiltərədə əsgər cəmi

London - Çörgül irad etdiyi [söylədiyi] nitqində demisidir: Hal-hazırda Ingiltərədə 2 və 3 il müddətində yeni orduya qoşun cəm edilir. Hər gün minden ziyyədə yaxınlanır vərdi. Reydən müntəzəm qoşun saxlamaq vacibdir. Ta ki, onun sayında Almaniyani tərkisəl etdirilər intiqam almaq mümkin olsun.

### Müttəfiqlərin tələfati

Bu Avropana mühərbiəsində Fransanın tələfati böylədir: 4 torpedo, 4 silahlı kravuzer [Kreyser], 1 kravuzer, 4 bökük torpedo, 8 minonos, 14 sualtı qayıq, 62 müsələhə gəmi, 17 başqa gəmilər. Əhaləlüm, Fransanın 110 min ton gamisi qərəq edilmişdir.

**İngiltərədə əsgər cəmi**  
İngiltərənin 550 min ton, Almaniyani 350 min, İtalyanın 76 min, Avstriyanın 65 min, Amerikanın 17 min tonluq gəmiləri qərəq edilmişdir. Fransanın 31 yanvaradək 7 milyard 280 milyon lira mühərbiə xəci olmuşdur. Bu məbləğin 720 milyonu naloqlardan [vərgilərdən] almıb, 6 milyard 500 milyon isə borc alımmışdır.

### Müxtəlif xəbərlər

Berlin - Poznanda bütün cəbhələrdə nemeslərə polyaklar arasında ciddi mühərbiə davam edir.

Amsterdam - İspaniyanın canubi qitələrində [hissələrində] amala [fahla] harakatlı gündən-güna artır. Sevildə [Seviləyada] mədən emalələrinin ümumi tətili başlanılmışdır. Turində əmələlər arasında həyacan vardır.

### QƏZETƏLƏRDƏN

#### Vladiqafqaz əhvali

Vladiqafqaz haqqında verilən xəbərlərə görə, şəhər tamamilə Könülü ordu komandanlığı əlinə keçmişdir. Adı həyət bərpaş üçün komandanlıq tərəfindən tədbirlər görürlür. Mühərbiə əsnasında sahərdən qonşu kəndlərə qaçanlar tədrice şəhərə övdət edirlər [qaydırırlar]. Könülü ordu ilə inquşalar arasında onlara mühərbiədən hər iki tərəf, ələksüs inquşlar böyük tələfətə düşür olmur. Kəntşəvo, Bazorkino kəndləri tamamilə yandırılmışdır. Hal-hazırda Vladiqafqaz yolu açılıb bolşeviklərin hökmənliliyi əsnasında Gürçüstəndən olan adamlar vətənlərinə qayıtmadılar. Vladiqafqazdan 1600 nəfər kimi qaçan bolşeviklərin müqaddərət məlum deyil. Rəvəyətə görə, onlar inquşdanadırlar. Búnlar Gürçüstənə getmək üçün tədbirlər görəməkdəirlər. Dağıstan Hökuməti Ingiltərə komandanlığının razılığı ilə Könülü ordu ilə sazişə girmişdir. Keçən günlərdə Tiflisdən Vladiqafqaz qaçanlar ilə bir neçə avtomobil yola düşmüşdür. Bolşeviklər Vladiqafqazda aqalıq etdiyi zaman Vladiqafqaz şəhərinin Tiflisdə olan Bələdiyyə idarəsi heyəti bu günlərdə Vladiqafqazə azimat edəcəkdir [gedəcəkdir].

#### Şimali Qafqaziyada bolşeviklər

Tiflisdən olan Ingiltərə heyəti xəbər verir ki, Könülü ordu tərəfindən təqib edilməkədən sonra bolşeviklər Şimali Qafqaziyada geri çəkilməkdədir. Kizlyar Könülü ordu tərəfindən işgal ediləndən sonra bolşeviklər Bağılı və Aleksandrovsk boşaltmışlardır.

#### Zaqafqaziyada Amerika

"İskra" qəzeti yazar ki, Batumda alınan xəbərlərə görə, Müttəfiqlər Zaqafqaziyaya Amerikanın məntəqəyi-mənafeyi [maraq dairəsi] altında bulunan bir ölkə kimi baxırlar.

#### İngilislərin general Denikinə əmri

Tiflisdən xəbər verilir ki, orada olan Ingiltərə heyəti ingilis məmərlərinin aşağıdakı rəsmi məlumatını dərc etməyi xahiş etmişdir. Könülü ordu İngiltərə heyətinə verdii təminatına baxma-yaraq Soçi nahiyyasına həkim etdiyinə görə, Ingiltərə Hökuməti general Denikinə əmri etmişdir ki, öz əsgərlərinin məzkr [adı çəkilən] nahiyyədən çıxarsın.

### TÜRKİYƏDƏ

#### Türkiyədə təza firqələr

Türkiyədə Sosial-Demokrat firqəsi misal "Zəhmətkeş firqəsi" təşkil edilmişdir. "Demokrat firqəsi" dəxi vücuda galmışdır ki, bunun da başıri İbrahim bay Kamil paşa kabini dəsəndən sonra Romaniyaya qəcmişdir. Hal-hazırda isə İstanbulda qayıtmışdır.

#### Albaniyannın tələbatı

Istanbulda Alban komitəsi təşkil edilmişdir. Bu komitənin məqsədi 1913-uncu ildə London Konfransında qoyulmuş olan Albaniya sahədinin genişlənməsi və Albaniyanın müstəqil olmasına təhlükə etməkdir. Məzkr [adı çəkilən] komitə öz tələbatını Vilsonun maddələri ilə səsəndirir. Bu məqsədə bir müxtəlif [notə] hazırlanıb. Ingiltərə, Fransa, Amerika və İtalya nümayəndələrinə verilmişdir.

## CÜMƏ GÜNKÜ MÜHÜM XƏBƏRLƏR

Helsingfors [Helsinki] - Petrograddan gəlmüş olan fərərilər xəbər verirlər ki, Petrogradda olan köhnə Rusiya saldatları arasında üşən amala galmışdır və bunun natiqisi olaraq Petrogradda pulemyotla atışma başlanmışdır. Kronstadt topxanası Petrogradi bombardman edir. Petrograd küçələrində bir çox yığılmayı meyitlər vərdi.

### İtalyanın tələbi

Paris - Bu günlərdə Afrikadakı müstəmləkə sərhədlərinin dəyişəcəyi gözənləndirildiyindən, İtalya nümayəndələri Trablus sərhədinin düzülməsinə talab etmişlər. Türkiye-İtalya mühərbiə zamanında başlanan ahməndən Fransa və İngiltərə keçmiş olan yerlərin şəhəri İtalyaya verilməsini İtalya nümayəndələri talab edirlər. Bundan əlavə, İtalya nümayəndələri tələb edirlər. İtalya əlavə, İtalya nümayəndələri tələb edirlər. Cibuti və İngiltərə mütəsəlli [məxsus] Səməlləndə İtalyaya verilsin. Hərəkət, Beynənnəhəreyə ilə Suriya İngiltərə və Fransaya keçəcək olarsa, o zaman İtalya da [Kiçik] Asiyada Adalya [Antalya] vilayətini tələb edəcəkdir.

### Böyükadada şura

Prinse [Prins adaları] - Böyükadada olan şura müyyən bir mahiyyətli adır. Qat olunmuşdur [qarara alınnmışdır] ki, bolşevik və an-sağ monarxistlərdən başqa hamı firqələr bu şurada iştirak edəcəklər.

Rusiyada olan hərbi qüvvələrin və sabiq Rusiya əyalətləri [nin] (yəni təsəkkütlərindən) olmasının ittihamı təsdiq edilmişdir. Mühərbiədən qabaq olan paraxodlar isə 10 811 584 ton əskilimdir.

## NƏZARƏTLƏRDƏ [NAZİRLİKLƏRDƏ]

### Ümumi-Xeyriyyə və Nafis Nəzarətində

Əsaslı suradət indi anlaşılr ki, bütün mühərbiə zamanında Almaniya sualtı qayıqları tərəfindən 15 063 786 tonluq ticarət gəmiləri qərəq edilmişdir. Mühərbiədən qabaq olan paraxodlar isə 10 811 584 ton əskilimdir.

## ERMƏNİ HÖKUMƏTİNİN CAVABI

Məlum olduğu üzrə Azərbaycan Xariciyyə naziri Ermənistan Cümhuriyyətinə bir nota göndərək Göyçə mahalində olan bir çox müsləmən kəndlərinin əhaliyinə ermənilər tərəfindən edilən tacizlərə qarşı protesto və bu işlərin biləxəz [darħal] ənənəsinə və mütəqsilərin laiqi cəzalara qatdırılması [ni] tələb etmişdir. Şimdi həman notaya Ermənistan Cümhuriyyəti Xariciyyə naziri bu mənəvətə qədər vətənən qədərdir:

### Dövləti Müftüfisi

- Hökumət qatnamasına görə, dövlət müftüfisi [Əliağa] Həsənov həzərləri tərəfindən Tiflisdəki Azərbaycan siyasi mürəkkəsliy [nümayəndəliy] fəaliyyətini tətbiq etmək qəsdi ilə idarəe basıldı. Böyükadada əsaslı qayıqları və ora əhvalına dair məlumat cəm etmək üçün gəndərlən xüsusi komisiyon övdət etmişdir [qayıtmışdır]. Komisiyon bu yaxın zamanda Qarabağ əhvali barəsində məlumat verəcəkdir.

### Ermənistan Cümhuriyyəti Xariciyyə naziri: Tiqranyan.

#### II

"Bakı, Azərbaycan Cümhuriyyəti Xariciyyə naziri. Basarkeçər cinayəti barəsində göndərdiyim telegrafo əlavə olaraq bayan edirim ki, həkimlik tərəfindən ittihad tədbirlərə təsdiq edilmişdir. Hökumət bu cinayətin qətiyyətli vətərənətə tətbiq etməlidir. Hökumət bu cinayətin qətiyyətli vətərənətə tətbiq etməlidir. Müqəssirlər ciddi suradətə məsuliyyətə calb ediləcəklər.

### Ermənistan Cümhuriyyəti Xariciyyə naziri: Tiqranyan."

### GÖZÜMÜZÜ DÖRD AÇALIM!

Bundan bir neçə gün əvvəl, yəni 25 yanvar tarixli "Yedinyata Rossiya" qəzeti inşaatçı məqələsində 25 yanvar yenidən hökumətin 48 gün zərfində 7 iclas... və fəaliyyəti məzmunlu məqələsinə oxudug.

Əlbəttə, o acı istehzələri dədəq və barmaq isirəmdən [dışkəndən] oxuyub keçmək olmaz. Görək istehzə ilə olsun, gərək ciddiyətə bizi qəməqlərlər və bir dərəcə də həqidlərlər. Bu qisələrdən bir hissə arzıvələrə həqiqət qazaqlılar. Zira millət iki vəxin [qorxul] vəziyyət qarşısında bulunur: biri bahalı, onun nəticəsi olaraq aqılıq; ikincisi isə əməniyyətsizlik. İnsan qanınsı, zəfər olursa, vücdündən xəstəlik mikrobu olmaz [zərərlər] mikrobralar girib fəaliyyət göllər. Ciyarlar və səir əzəzin [orqanları] təxbətətən qəzəbələr. Nəhayət məzərə qəsərələr. Millət kəsəsindən, hətta həyatından tam manası ilə əmən deyil iken nəsil olur da aramızda on müzir mikrobralar sahəyi-fəaliyyət qələmərdir?

Nəsil olur da Nikolay zamanına həsrət çəkənlər bizim istifadə edəmədiyimdir. Hərbiyyətindən müstəfiq olmamışdır. Hamid Tarhanın "Tezə" adlı əsərindən:

"Və ma həkəmtüm beynənnəs on toshküm bil-ədl": (örəbcə) "İnsanlar arasında hökm edəndən adətələ hökm edin."

"Ümmid ilər cənahda hər hal": Türk şairi Mülli Nəcimin "Quzu" seirindən götürülmüşdür.

### Telegraf xəbərləri

"Vaşington Vəkillər Palatasi": ABŞ Kongresinin aşağı palatasi olan Nümayəndələr Palatasi nözərdə tutulur.

"Toma": Fransız sosialistlərindən, 1916-cı ildə Fransanın Silahlı hərbi naziri "taxix salmag" mənasını verir.

"Fəqət mən öylə gəlir ki, vəqəf olan təkliflər...": səhəbətli sosialistlərin təkliflərindən, yəni damiriyolu tariflərinin artırılmasından gedir.

edərsə və bu cərəyanın öününlə almaya müqtadır olammas isək, istiqalımızı bəltalamaq istəyən xərçin vətəndaşlarımız Sülh Konfransında rollarını kamalı-müvəffəqiyət və əməniyyətə ifa edəcəkləri badıhdır [əskardır]. O vaxt Müttəfiqlər da "Siz dənəsinirdə vasıl olmamış [yekintlik yaşına çatmamış] bir millət imişsiniz, kəndiniz idarəe edədməzsınız. Sizə bir vəsi [sizin] yerinə siz idarəe edəcən birini, canınızı [təyin] etdəlim" deyərlərə...

### Əgər xüdəy nəbaşad zebəndəğən xoşnud

"Şəfaəte həmə peyğəmbərə nadərad sud."

Biz o zaman Müttəfiqlərlərə qarşı yalnız məhcubum oluruz?

İştə bəzən Müttəfiqlərlərə qarşı yalnız məhcubum oluruz?

İştə bəzən Müttəfiqlərlərə qarşı yalnız məhcubum oluruz?

İştə bəzən Müttəfiqlərlərə qarşı yalnız məhcubum oluruz?

İştə bəzən Müttəfiqlərlə



The image features the Azercell logo, which consists of a stylized purple 'A' icon followed by the word 'Azercell' in a bold, purple, sans-serif font. Below the logo, the text 'abunəçilərinin nəzərinə!' is written in a smaller, purple, italicized font.

"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədilə 13 May 2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

1. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "İstəSən" tarif paketi və "GəncOl" ("GəncOl 6", "GəncOl 9", "GəncOl Həftəlik") tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkani istifadə müddətindən əvvəl bitdiğdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 (bir) dəqiqliş üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək. Eyni zamanda göstərilən tarif paketləri çərçivəsində təqdim edilən internetdən istifadə həcmi istifadə müddətindən əvvəl bitdiğdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda hər bir MB internet istifadəsinə 0,05 AZN xidmət haqqı tətbiq ediləcək.

Bu dəyişikliklər müqabilində abunəçilərə, müvafiq tarif paketlər çərçivəsində təqdim edilən həcmdən əlavə həyata keçirilən şəbəkə-xarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Eyni zamanda müvafiq tarif paketlər çərçivəsində təqdim edilən internetdən istifadə imkanı ilə bağlı həcm bitdikdən əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədilə sonrakı internet istifadəsinə görə tarif, həmçinin Plaketen yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda internet xidmətindən istifadəyə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinə abunəçilər üçün daha əlverişli şərtlər (hər 1 MB internet istifadəsinə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinin 0,10 AZN-dən 0,05 AZN-ə endirilməklə) tətbiq ediləcək.

2. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Bölgə" tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,06 AZN xidmət haqqı tətbiq ediləcək. Eyni zamanda müvafiq paket çərçivəsində şəbəkədaxili zənglərin 3-cü dəqiqədən sonra pulsuz olan 1 zəngin müddəti 15 dəqiqədən 20 dəqiqəyə artırılaraq, abunəçilərə daha əlverişli istifadə imkanı yaradılır.

3. Fakturasız (SimSim) və Fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Hədiyyəli eSim" Kampaniyasına yeni qosulmalar dayandırılacaq. Qeyd olunan tarixdək Kampaniyaya qoşulmuş abunəçilərə Kampaniyanın mövcud şərtləri və qaydaları tətbiq olunur.

4. Fakturasız (SimSim) xətt və fakturalı xətt sistemlərinə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Sərbəst 6", "Sərbəst 10", "Sərbəst 15", "Sərbəst 25", "Sərbəst 50" və "Sərbəst 75" tarif paketləri ləğv ediləcək.

Fakturasız (SimSim) xətt sistemində: qeyd olunan tarixdən etibarən, növbəti yenilənmə dövründək digər tarif paketlərinə kecid etməyən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcılıqlı ilə daha əlverisli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.

Fakturalı xətt sistemində: qeyd olunan tarix daxil olduğu cari faktura dövrü bitdikdən sonraq növbəti faktura (müvafiq olaraq hər ayın 5 və ya 25) dövründək digər tarif paketlərinə keçid etməyən fakturalı xətt sistemində aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət həqqı tutulmadan) aşağıda sadalanan ardıcılılıq ilə daha olverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.

Nº	Ləğv olunan Tarif Paketlərinin adı	Avtomatik qaydada əvəz ediləcək Tarif Paketlərinin adı
1.	"Sərbəst 6"	"SuperSən 1 GB"
2.	"Sərbəst 10"	"SuperSən 3 GB"
3.	"Sərbəst 15"	"SuperSən 6 GB"
4.	"Sərbəst 25"	"SuperSən 20 GB"
5.	"Sərbəst 50"	"Premium 50 GB" *
6.	"Sərbəst 75"	"Premium 75 GB" *

### **Qeyd:**

\* "Premium 50 GB" və "Premium 75 GB" tarif paketləri barədə "Azercell Telekom" MMC-nin rəsmi internet saytında abunəçilərə dəyişiklik ediləcək tarixdən əvvəl məlumatlar təqdim ediləcək.

"SuperSən 1 GB", "SuperSən 3 GB", "SuperSən 6 GB" və "SuperSən 20 GB" tarif paketlərinə dair məlumat:

<b>"SuperSən 1 GB" tarif paketi</b>	
Aylıq ödəniş	6 AZN
İnternet həcmi	1 GB
Ölkədaxili dəqiqə	100 dəq
Pulsuz yazışma	1 GB (WhatsApp, Facebook Messenger)
<b>"SuperSən 3 GB" tarif paketi</b>	
Aylıq ödəniş	10 AZN
İnternet həcmi	3 GB
Ölkədaxili dəqiqə	300 dəq
Pulsuz yazışma	1 GB (WhatsApp, Facebook Messenger)
<b>"SuperSən 6 GB" tarif paketi</b>	
Aylıq ödəniş	15 AZN
İnternet həcmi	6 GB
Ölkədaxili dəqiqə	400 dəq
Pulsuz yazışma	1 GB (WhatsApp, Facebook Messenger)
<b>"SuperSən 20 GB" tarif paketi</b>	
Aylıq ödəniş	29 AZN
İnternet həcmi	20 GB
Ölkədaxili dəqiqə	600 dəq
Pulsuz yazışma	1 GB (WhatsApp, Facebook Messenger)

\* Hesablaşma intervalı: zəng üçün - 1 dəqiqə, İnternet üçün - 51 KB. Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətli, o cümlədən xüsusi kodlu (\* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.

## Qeyd:

Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifariş, başqası ilə əvəzətmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən ([www.azercell.com](http://www.azercell.com)), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

**BAŞ REDAKTOR**  
**Bəxtiyar SADIOOV**

#### **Əlaqə telefonları:**

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq hayatı, idman	
Baş redaktor müavinləri	- 538-86-86, 434-63-30, 539-72-39	və informasiya şöbəsi	- 539-63-82, 432-3
Məsul katib	- 539-43-23,	Humanitar siyaset şöbəsi	- 538-56-60
Məsul katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31
Parlament və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Fotoiüstrasiya şöbəsi	- 538-84-73,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55	Kompiuter mərkəzi	- 538-20-87,
		Mühəsibatlıq	- 539-59-33

*AZ 1073, Bakı şəhəri,  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
“Azərbaycan” nəşriyyat  
IV mərtəbə*

---

[contact@azerbaijan-news.az](mailto:contact@azerbaijan-news.az)  
[az.reklam@mail.ru](mailto:az.reklam@mail.ru)



[www.azerbaijan-news.a](http://www.azerbaijan-news.a)



Qeydiyyat № 1

“Azərbaycan” qəzetinin  
kompiuter mərkəzində<sup>1</sup>  
yığılıb səhifələnmiş,  
“Azərbaycan Nəşriyyatı” MMC-nin  
mətbəəsində çap edilmişdir

baycan Dövlət İqtisad Universitetinin (UNEC)  
miqtisad fakültəsinin 1984-cü il buraxılış 932-ci  
ün məzunları qrup yoldaşları  
**ƏVƏZ NURƏDDİN OĞLU BABAYEVİN**

ündan kødərləndiklərini bildirir və mərhumun  
nə dərin hüznlə başsağlığı verirlər.

**Gündəlik rəsmi  
dövlət qəzeti**